



(hekayə)

(əvvəli ötən sayımızda)

Yaşadıqları küçədə yağış altında oynayan balaca qızları gördü. 'Deyilənə görə, uşaq yağışın altında dursa, tez böyüyər', - qızlar gülə-gülə deyirdilər. Tölegen onların şən, qayğısız simalarını görəndə beynindən keçirdi ki, xoşbəxtlik elə o saf, sadələvh uşaq gülüşündədi. Qızlar yaş sifətlərini silə-silə ora-bura qaçırlar, dağkeçisi çəpişləri kimi, kölməçələrin üstündən hoppaşırırdılar. 'Bu cür möcüzəli məxluqlar naminə insan neçə ömrü olsa, qurban verə



bilər', - Tölegen beynindən keçirdi. O, qəfildən sərinleşmiş havanı ciyərlərinə çəkəcəkə ciyinlərini dikəldib güllümsündü.

"Uada üzərində Ay doğmasayıdı, halımız necə olardı? Bomboş səhrada Çiçek-bitməsəydi, bir-birimizi necə başa düşərdik? Müqəddəs Zəmzəm suyundan içmədən-qəlbimizdəki iblisənə ateşi söndürə bilərdikmi?..."

*Çiçek – Muhəmməd Peygəmbəri (ə) simvolizə edir.

Vaxt isə qədim Ərəbistan torpağı üzərindən ağır-ağır ötürdü...

Sükuta bürünmüş, ucsuz bucaksız səhradan başqa heç nə gözə dəymirdi...

Günəş bütün canlılar üçün ölüm hökmü verirdi...

Aləm can verən bir qurtum suyun həsrətindəydi...

Hüquqsuzluq və zorakılıq çağlığıdı. Allahın xəlq elədiyi məxluq isə insani simasını itirəndə ən qorxunc vəhşi heyvana çevrilir. Belə məqamlarda güclülər zəiflərə üstün gəlirlər. Onda dəyərsiz varlıq sayılan qadınlar yalnız göz yaşlarını silməli olurlar.

Ataların qəlbi buza dönmüş, kiflənmişdi. Yenice dünnyaya gəlmış qızına rəhm göstərən kişi adamların üzünə baxa bilməzdi. Üçüncü qızı dünyaya gələndən sonra onun arvadı da hamileliyin qarşısını aldı. Oğul olmayan evdə xoşbəxtlik də yoxdu, yalnız qızların doğulduğu ocaqda isə şər qüvvələr məskən salar. Qohumları əbəs yerə onun qızlarını şeytan saymırdılar. O qızlar olmasayı dilar, ilahilər biçarəyə, ən azı, bir oğul bəxş eləyerdilər.

Kişinin kiçik qızı qəfəsdəki etcəbala kimi böyüyürdü.

2000-ci illər ədəbi nəşrino mənsub olan nasır, esseçi və tərcüməçi Malik Otarbayev (1980) Jambil vilayətində doğulub, Türkistanda S.Dəmirəl universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsini (2001), Əl-Fərabi adına Qazaxstan Milli Universitetinin aspiranturasını (2006) bitirib.

O, "Dialog Avrasiya-Qazaxstan", Yazıcılar İttifaqının "Kalamger" jurnalının baş redaktoru, baş əlaqələndiricisi olub, sonra diplomatiya və idarəetmə sahələrində çalışıb, respublika Mədəniyyət və İdmən Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi, Qazaxstanın Türkiyədəki Səfirliyinin üçüncü katibi, Türküstən vilayəti hakiminin müavini, Milli Nadir Əlyazmalar Mərkəzinin rəhbəri, "Mənəvi dirçəliş" layihəsinin direktoru olub, 2022-ci ildən Qazaxstan Respublikası Prezidentinin müşaviri, ey ni zamanda, Yazıcılar İttifaqının katibi, Avrasiya Yazıcılar birləyi məsləhət şurasının üzvüdür.

M.Otarbayev dövri nəşrlərdə nəşr olunmuş hekayə və esselərin, "Oykazan" ədəbi-fəlsəfi esslər kitabının müəllifi, bir neçə toplunun tərtibçisidir, həm də türk yazılılarının əsərlərini qazax dilinə, qazax əsin və nasırlorının əsərlərini isə türk dilinə çevirib. Ədəbi uğurlarına görə "Serper" dövlət gənclər və "Ak Jayik" jurnalının J.Najimedənov adına mükafatlarına layiq görüilib.

Nəriman ƏBDÜLRƏHMANLI

Yalnız anası onu arabir qarşıtı uşaqlarının yanına apardı ki, bir az oynasın. Qız atasını çox sevirdi. Amma ata qərzli düşüncələrinin əsiri

yıldı. Çixılmazlıqdan doğan kədər qadını taqətdən salmışdır. "Allahlar niyə mənim qızımı seçdilər? Əl boyda uşağıın ne günahı var. Onu necə xilas eləyim?"

Ana ağappaq donunu gevindirib qızı bərk-bərk sinəsinə sıxıdı. Qollarını aralamaq, onu ağuşından buraxmaq istəmirdi.

-Hə, bəsdi, - ata qızın əlinənən yapışdı...

-Ana, uşaqlarla bir az oynayıb qayıdacağam, - qız təbəssümələ piçildədi.

Ata və qız evdən çıxdılar.

rəhmi belə gəlmədi. Qız yixılanda qışqırıdı: "A-ta-a-a! A-ta-a-a!" Sanki ildırım çaxdı, yer-göy lərzəyə gəldi. Qız qorxudan əsə-əsə atasının əbasından yapışdı: "Ata, ata-can! Mənə yardım elə!" - o, yalvarırdı. Biçarə uşaq atasını onu galaya itələdiyini dərk eləmir, ele bilirdi ki, özü sürüşüb yixildi.

Kişi uşağı yene itəldi. Qız budaqdan qəddarcasına qoparılmış yarpaq kimi, dərin çalaya yixildi.

"Ata. Atacan! Məni burdan çıxar! Qorxuram!" - Çaladan

Adam qürbətdə ev yeməklərinin həsrətini çəkir! Bəs, atam işdən gəlməyib? Bizim dəcələr həni?

-İndi özərini çatdırırlar, onlara görə narahat olma.

-Ana, bu gün bazara alışverişə getməmişdin?

-Canım-ciyərim, bu günlərdə ancaq sənin yanında olmaq isəyirəm. Axi qısa müdətə gəlmisən.

-He, qəbirstanlıqda Xadişa xalanı gördüm.

-Ah, hə, bala... Sənə necə deyim... Tale işidi də... Xadişa xalan... Allah köməyi olsun!.. Qızını itirəndən sonra lap ağılini itirib, hər gün qəbirstanlıqdadı.

-Məni tanmadı. Nəsə deməyə çalışdı... Deyəsən, qızını öldürübələr...

-Bu, uzun əhvalatdı, oğlum. Qızı özünü asdı. Adam heç yada salmaq istəmir, - anam köks ötürdü.

-Xadişa xalasa iddia eləyir ki, onu öldürübələr...

-Bala, hamının günahı var. Hamı da günahına görə cavab verir... Adamlar insanlıqlarını tamam itirib, lap qəddar olublar...

-Ana, amma bayaq dedin ki, qız özü özünə qiyib...

-He, o cür də olub. O qız qənirsiz gözəl idi. "Gözəllik Kralıçəsi" müsabiqəsində iştirak eləmek üçün Almatıya çağırıldılar. Bütün bədbəxtliklər də bundan başladı...

-Nə oldu axı?

-Xadişanın qızını ilin gözəli seçdilər. Amerikalı bir nəfər də onu dünya gözəli müsabiqəsinə dəvət etdi, orda oxumağınə yardım göstərəcəyinə söz verdi. O da getmək qərarına gəldi...

-Getdi?

-He. Burda əməlli-başlı ziyanət oldu. Xadişa qohum-qardaşını, qonşuları yiğib dəbdəbəli qonaqlıq verdi. Bunu vidalaşma olacağını kim bildirdi axı... Altı ay sonra ağlasılaşmaz xəbər gəldi. Aula onun meyitinicə gətirdilər...

Tölegen dərindən köksötürüb üzünü pəncərəyə çevirdi. Onu kədərli düşüncələr bürüdü. O, qonşu həyətdə qayğısız kəpənəktək ora-bura qaçan qızları xatırladı... Biçarə sivil insan aləmdə yolunu tamam azıb! Şöhrət naminə qızlarını öz əlləriylə ölümcül uçuruma itəlayır!

...Sanki Uada dağı üzərində heç Ay doğmamışdı... Elə bil, bomboş səhrada Çiçek peyda olmamışdı... Guya, müqəddəs Zəmzəm suyundan heç içməmişdik...

Bayırda külək cövlən eləyir, ağaçdakı son yarpağı qoparmaga can atrırdı. Amma yarpaq hələ də onun həmlərinə tab gətirirdi...

Qopmuş yarpaq



O, işə girişdi. Qəbir qazmağa başladı...

Səhər də arvadına buyurdu:

-Qızı geyindir, dayışigile aparacağam.

Ana uşağı geyindirməyə başlandı. Qız atasının onu qonaq apardığını eşidən qız sevinib anasını tələsdirməyə başladı:

-Anacan, tez ol! Axi atam nə vaxtdı gözləyir!

Qadın ümidsizliyə qapılmışdı. Ana ürəyi həssas polur. Onun da qəlbi qan ağla-

Tək qalan ana hönkürdü.

Onlar artıq evdən aralansıdırlar. Qız bütün uşaqlar kimi, şən halda, atila-atila qayıdır. Ayaqları, demək olar, yerə dəymirdi, sanki iri, ağappaq kəpənək idi. Qəfilənən qarşılara qazılmış çala çıxdı. Ata qızın əlinənən bərk-bərk yapışdı. Qız qorxudan tərəfəmiş əlini çəkməyə çalışıla-

şoşanı soruşdu:

-Atacan, bura niyə gəldik axı?

Ata dillənmədi. Qızı çala-

səs gəlirdi.

Cahil, bədbəxt ata qızını, beləcə, diri-dirili torpağa gömdü.

-Bala, əməlli-başlı isləmən ki, - Tölegen evə girəndə anası dilləndi.

-Qəbirstanlıqda getmişdim. Mərhumlara baş çəkdim, baba-nənəmin ruhuna dua oxudum, - oğlan cavab verdi.

-Allah dualarını qəbul eləsin, bala. İndisə eynini dəyiş, yemək vaxtıdır.

-Çox gözəl qoxu gəlir!